

TİBB qəzeti

Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi



Əhalinin sağlığının qorunması və tibbi siğorta haqqında qanunlara əlavələr edildi



TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrələrinin ikinci iclası keçirilib



Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasının iş planını müzakirə edib

5

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib



Milli Məclisin Səhiyyə komitəsində «Ilkin səhiyyə xidməti: mövcud vəziyyət, görünən işlər, problemlər və onların həlli yolları» mövzusunda dinləmə keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən bildirilir ki, tədbirdə giriş sözü ilə çıxış edən komitə sədri Əhliman Əmirəslanov Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində Azərbaycan səhiyyəsinin inkişafından, onun maddi texniki bazasının və kadr potensialının gücləndirilməsindən danışır. Qeyd olunub ki, ölkə səhiyyəsinə vəsait qoyuluşu il-bəil artır. 2025-ci ildə bu rəqəm üç milyard manata çatır. Əhaliyə göstərilən tibbi xidmətlərin həm keyfiyyətində, həm də kəmiyyətindəki ciddi yüksəlişdən, həmçinin icbari tibbi siğortanın tətbiqindəki uğurlardan danişan komite sədri bildirib ki, müzakirə ediləcək ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülüb, uğurlar əldə edilib.

4




Azərbaycanla Macaristan səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək

Səhiyyə Nazirliyində Macaristanın ölkəmizdəki səfiri Tamaş Yojeff Torma ilə görüş keçirilib.

Səh. 6

Plastik cərrahların sənəd qəbulu dayandırılıb

Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə əraziində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir.




Səh. 6

Tel: (994 12) 530 15 15
(994 50) 255 15 15
(994 77) 277 22 77
Faks: (994 12) 530 44 44

ARASH
MEDICAL COMPANY

www.arash.az


«Nimesil» Azərbaycanda qadağan olunacaqmı?



9

Aforizm
Sağlılıq hər şey demək deyil, amma
sağlılıq olmayanda hər şey heç nədir.

Sokrat



Əhalinin sağlamlığının qorunması və tibbi siğorta haqqında qanunlara əlavələr edildi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi «Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, «Əhalinin sağlamlığının qorunması haqqında», «Yol hərəkəti haqqında», «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında», «Tibbi siğorta haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında», «Daşınmaz əmlakın dövlət reyestri haqqında», «Ünvanlı dövlət sosial yardımı haqqında», «Sosial müavinətlər haqqında», «Əmək pensiyaları haqqında», «Təhsil haqqında», «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında», «İcbari siğortalar haqqında», «Lisenziyalar və icazələr haqqında», «Əlliyyi olan şəxslərin hüquqları haqqında» və «Məşğulluq haqqında» Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə» Qanunu imzalayıb.

Sənəddə bir sıra qanunlarda məlumatların Elektron Hökumət İformasiya Sistemi üzərində təqdim edilə bilən dəyişikliklər olunub.

O cümlədən, Qanunun 3-cü maddəsinə əsasən, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilib:

«Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərdə göstərilən məlumatlar Elektron Hökumət İformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.».

Qanunun 6-ci maddəsi isə «Tibbi siğorta haqqında» Qanunda dəyişikliklə bağlıdır. Belə ki, həmin qanuna aşağıdakı məzmunda 1-1.5-ci maddə əlavə edilib:

«1-1.5. Bu Qanunun 5-ci və 15-13-cü maddələrində nəzərdə tutulmuş tibbi siğorta şəhədnamələri və bu Qanunun 15-28-ci maddəsinə nəzərdə tutulmuş göndərişdə göstərilən məlumatlar Elektron Hökumət İformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.».

Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrələrinin «İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri» mövzusuna həsr edilmiş ikinci iclası keçirilib.



Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən verilen məlumatata görə, tədbirdə Azərbaycan, Türkiye, Qazaxistan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin sehiyyə məsələləri üzrə komitələrinin sədrələri, deputatları və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.

TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin sehiyyə komitələri sədrələrinin ikinci iclasının iştirakçıları əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

İlk olaraq Fəxri xiyabana gələn nümayəndə heyətləri xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəni dərin ehtiramla yad ediblər, məzarı öünüə tər gülər düzüblər.

Iclas iştirakçıları həmçinin Şo-



hidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüblər, «Əbədi məşəl» abidəsini ziyarət ediblər.

Sonra nümayəndə heyətləri 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüslərdə şəhid olmuş türk əsgərlə-

(Davamı 3-cü səhifədə)



JBA GROUP
Healthcare Solutions

**TİBBİ AVADANLIQLARIN SATIŞI, QURAŞDIRILMASI
VƏ TEKNİKİ DƏSTƏYİ**

📍 Bakı şəh., Nəsimi ray.,
Abdulvahab Salamzadə küçəsi, 112A/76

✉ info@jba.az 🌐 www.jba.az

📞 (+99412) 525 55 52 💬 (+99477) 525 55 52

TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci icası keçirilib

(Əvvəli 2-ci səhifədə)

Iqlim dəyişmələrinin insan sağlamlığına təsirləri barədə ətraflı danışan komitə sədri yer kürəsində orta temperaturun artması, təbii fəlakətlər, ekstremal hava şəraitləri və ətraf mühitin çirkəlməsi nəticəsində yaranan sağlamlıq problemlərinin xüsusilə uşaqlar və yaşlılar üçün risklər yaratdığını vurğulayıb. Türk dövlətlərinin səhiyyə sistemlərinin bu təsirlərə uyğunlaşması, adaptasiya planlarının hazırlanması, tibbi infrastrukturun gücləndirilməsi və tibb işçilərinin hazırlıq səviyyəsinin artırılması vacib məsələlər kimi qeyd edilib. Bu sahədə qanunvericiliyin tekniləşdirilməsi, ekoloji standartların sərtləşdirilməsi və «yaşıl texnologiyalar»ın tətbiqi əsas prioritətlər adlandırılıb.



- Türkiyədən Vedat Bilgin, Qırğızistandan Vinera Raimbaçayeva, Qazaxistandan Güldara Nurimova (videokon-

feçirilməsini təklif ediblər. İştirakçılar iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli adımların atılmasının gələcək

vacibliyi qeyd olunub. Hüquqi çərçivənin gücləndirilməsinin zərurətindən danışan Adil Vəliyev bu sahədə milli qa-

neyd ediblər.

Beləliklə, iclas iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə Türk dövlətləri arasında



Əhliman Əmiraslanov Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakını xüsusi qeyd edərək, beynəlxalq əməkdaşlıq sahəsində atılan addımlar barədə danışdı. O, ölkəmizin 200-e yaxın ölkənin iştirakı ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsini və konfrans çərçivəsində əldə olunmuş mühüm nəticələri yüksək qiymətləndirib.

Toplantıda çıxış edən parlament komitələrinin sədrləri

rans formatında), Özbəkistan-dan Bahrom Abdullayev və Şimali Kipr Türk Respublikasından Filiz Besim iqlim dəyişmələrinin təsirlərinə diqqət çəkərək, Türk dövlətlərinin iqlim dəyişiklikləri ilə mübarizədə birgə səylərinin gücləndirilməsi məqsədilə qanunvericiliyin uyğunlaşdırılması, ortaq tədqiqatların aparılması və strateji planların hazırlanması, həmçinin enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı və ekoloji cəhətdən temiz texnologiyalara dəstək kimi tədbirlərin həyata

nəsillərin sağlamlığı və rifahı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Toplantıda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdürü Adil Vəliyev və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er məruzə ilə çıxış ediblər. Çıxışlarda iqlim dəyişiklikləri ilə mübarizədə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və parlamentlərin bu məsələdəki rolunu vurğulanıb, yeni model qanun layihələrinin hazırlanması və mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinin

nunvericilikdə görülen işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

İclasda çıxış edən Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva və Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Ahmet Savaşan mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışçılar iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, xüsusən de səhiyyə sektoruna təsirlərindən danışıb, ölkələrində bu sahədə həyata keçirilən mübarizə tədbirləri barədə məlumat veriblər, ekoloji maarifləndirmə barədə yeni təşəbbüslerin əhəmiyyətini

əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və gələcək strategiyaların formalaslaşdırılmasının əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, milli qanunvericiliyin uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, ekoloji standartların sərtləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və «yaşıl texnologiyaların» tətbiqinin vacibliyi vurğulanıb.

İclasda bir sıra təşkilati məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul olunub.

Milli Məclisin Səhiyyə komitəsində «İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları» mövzusunda dinləmə keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilir ki, tədbirdə giriş sözü ilə çıxış edən **komitə sədri Əhliman Əmiraslanov** Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində Azərbaycan səhiyyəsinin inkişafından, onun maddi texniki bazasının və kadr potensialının gücləndirilməsindən danışır. Qeyd olunub ki, ölkə səhiyyəsinə vəsait qoyuluşu ilə bəil artır. 2025-ci ildə bu rəqəm üç milyard manata çatıb. Əhaliyə göstərilən tibbi xidmətlərin həm keyfiyyətində, həm də kəmiyyətindəki ciddi yüksəlişdən, həmçinin icbari tibbi sigortanın tətbiqindəki uğurlardan danışan komitə sədri bildirib ki, müzakirə ediləcək ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülüb, uğurlar əldə edilib.

İctimai dinləmədə çıxış edən **səhiyyə naziri Teymur Musayev** müstəqillik illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da davamlı olaraq islahatların həyata keçiriləcəkini vurğulayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatə görə, nazir bildirib ki, Prezident İlham Əliyevin siyasetinin mərkəzində Azərbaycan vətəndaşının rifahı, onun sağlamlığının qorunması dayanır: «Son 20 ildə səhiyyəye ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda, 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bunların 70%-dən çoxu regionlarda yerləşən tibb müəssisələrinin payına düşür».

Teymur Musayev qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim insanların sağlamlığına xüsusi həssaslıqla yanaşır, müxtəlif sosial layihələrin təşəbbüskarı və dəstəkçisidir. Son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirlərinin gücləndirilməsi sayəsində talassemiyadan ölüm sayının 5 dəfə azalmasına nail olunub. 2023-cü ildə Azərbaycan malyariyadan tam azad ölkə kimi qeydiyyatdan keçib. 2021-ci ilin aprel ayından etibarən ölkəmizin bütün ərazilərində icbari tibbi sigortanın tətbiqi əhalinin bir sira tibbi xidmətlərinə əlçatanlığını mühüm dərəcədə artırıb. Hazırda xidmətlər zərfinə 3315 tibb xidməti daxildir. Müyyəyen sahələr üzrə cərrahi əməliyyatların sayı 89 % artıb. Bu özü göstərir ki, əhaliyə yüksək səviyyəli tibb xidməti göstərəcək tibbi infrastruktur mövcuddur.

Teymur Musayev söyləyib ki, son illərdə tətbiq olunan icbari tibbi sigorta, səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması ilkin tibbi sanitariya yardımına (İTSY) yenidən baxılmasını, onun təkmilləşdirilməsini, gücləndirilməsini zəruri edir. Nazir Azərbaycan Respublikasında ilkin səhiyyə sisteminin təşkilinə tarixi, iqtisadi və sosial kontekstdən yanaşmanın vacibliyini vurğulayıb. O, inamla bildirib ki, bu sahədə qarşılıqlı fəaliyyət sayəsində ölkəmizdə müasir səhiyyə sisteminin tə-

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib



ləblərinə cavab verən ilkin tibbi sanitariya xidmətini əhalinin istifadəsinə vermək mümkün olacaq.

yədeklər) qeydiyyata alınması nəzərə alınmalıdır. Eyni zamanda, vaksinasiya ilə əhatə, uşaqların icbari dispanserizasiyası, ilkin əllilik hadisələrinin sayı və xüsusi çökisi qiymətləndirilməlidir.

Səhiyyə Nazirliyinin təqdimatında İTSY-nin səhiyyə sistemi ilə əlaqələndirilmiş fəaliyyətinin vahid qeydiyyat sistemi üzərində qurulmasının vacibliyini vurğulanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxışında bildirib ki, icbari tibbi sigortanın tətbiqinin əsas məqsədi insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, əhalinin



təqəsi, həkim məntəqəsi, poliklinika, səyyar xidmət, teletibb xidməti, həmçinin patronaj xidməti, evə aktiv gedişlər



İclasda Səhiyyə Nazirliyinin «Sığorta olunanların ilkin tibbi-sanitariya yardım üzrə dövlət tibb müəssisəsinə təhkimlənmə Qaydası»na dair təklifləri səsləndirilib. Bildirilib ki, sığorta olunanların İTSY üzrə təhkim olunması inzibati ərazi, coğrafi relyef, risk və ya yaş qrupları, habelə əhalinin sayı üzrə aparılmalıdır. İTSY-nin gücləndirilməsi üçün əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, xəstələnmə hallarının qarşısının alınması, ana-uşaq sağlamlığının və reproduktiv sağlamlığın qorunması, xroniki xəstəliklərdən əziyyət çökən şəxslərin sağlamlıq vəziyyətinin davamlı müşahidəsi, uşaq əhalisi arasında profilaktika, müayinə, müalicə və reabilitasiya tədbirləri, habelə Dövlət proqramları və ya Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutuldugu hallarda dərman vasitələri və ya tibbi vasitələrlə təminat, onkoloji xəstəliklərin profilaktikası, erkən aşkarlanması ilə bağlı tədbirlərin vacibliyi qeyd edilib.

İTSY-nin qiymətləndirilməsi üçün kəmiyyət və keyfiyyət göstəricilərinin nəzərə alınmasının əhəmiyyəti vurğulambah. Bunlara profilaktik müayinələrin sayı və xüsusi çökisi, ilkin xəstələnmənin nozologiya üzrə sayı və xüsusi çökisi, profilaktik müayinələr zamanı vərəm, şəkərlər diabetes, ürək-qan damar sistemi, dəri-zöhrəvi, onkoloji xəstələrin erkən mərhələdə aşkarlanması addır. Həmçinin, 1 yaşa qədər ana südü ilə qidalanan körpələrin sayı və xüsusi çökisi, hamilələrin gecikmiş hospitalizasiya hadisələrinin (ekstragenital xəstəliklər, hamiləliklə bağlı patologiyalar zamanı) sayı, hamilənin erkən (12 həftə-

sağlamlıq səviyyəsini yüksəltməkdir. Qeyd olunub ki, ilkin səhiyyə xidməti əhalinin tibbi xidmətlərə əlçatanlığının təşkilində çox böyük rol oynayır. Agentliyin sədri bildirib ki, bizim üçün ən vacib məsələ yaşadığımız regiondan asılı olmayaraq əhalimizin bərabər şəkildə tibbi xidmətlərə əlçatanlığının təmin olunmasıdır. Ilkin səhiyyə xidmətinin insanların səhiyyə xidmətləri ilə daha keyfiyyətli şəkildə təmin olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayan Zaur Əliyev bu sahədə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf etdirilməsi və peşəkarlığının təmin olunması ilə bağlı görülən işlərdən danışır.

Agentlik sədri ilkin səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinin aktual məsələləri, o cümlədən regionlarda tibb məntəqələrinin yenidən qurulması, onların tibbi heyətlə təmin olunması ilə bağlı fikirlərini bölüşüb.

Səhiyyə Nazirliyinin nümayəndəsi Şərafət İsmayılova tədbirdə ilkin tibbi-sanitariya yardımının (İTSY) əsas prinsipləri barədə ətraflı məlumat verib. O bildirib ki, ilkin tibbi-sanitariya yardımı 3 əsas prinsip - əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, əhalinin keyfiyyətli İTSY-a bərabər çıxış imkanlarının yaradılması, həmçinin səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması üzərində qurulub.

Şərafət İsmayılova qeyd edib ki, ilkin tibbi-sanitariya yardımına əlçatanlığın təmin edilməsi vətəndaşın yaşayış coğrafiyasından asılı olmayaraq İTSY-a çıxış imkanının, o cümlədən tibb mən-

və evə çağırışın təmin edilməsi ilə mümkündür. Səhiyyə sisteminin iqtisadi səmərəliliyinin artırılması üçün İTSY-in gücləndirilməsi vacibdir.

Həmçinin ilkin tibbi-sanitariya yardımının kadr təminatı, o cümlədən «Aile həkimi» rezidentura programının müddətinin və qəbul şərtlərinin yenilənməsi, baza tibb təhsili əsasında İTSY müəssisələrində çalışma imkanı, həmin müəssisələrdə çalışan tibb işçilərinə kəmiyyət və keyfiyyət göstəriciləri əsasında bonusların verilməsi, təhkim edilmiş əhalinin xüsusiyyətləri və coğrafi şərait nəzərə alınaraq əmək haqlarına elavələrin verilməsi ilə bağlı təkliflər irəli sürüllər. Eyni zamanda, regionlarda təqaüd yaşına çatan həkimlərin «Aile həkimi» kursunu bitirdikdən sonra İTSY-in göstərilməsinə icazələrin verilməsi, regionlarda çalışan gənc həkimlərin sosial müdafiəsinin gücləndirilməsi, habelə İTSY sahəsində özəl tibb subyektlərinin iştirakının mərhələli qaydada və tənzimləyici mexanizmlərlə artırılması kimi təkliflər səsləndirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Isa Əliyev isə təqdimatında Azərbaycanda tibbi xidmətlərin təhlili ilə bağlı məlumatları diqqətə çatdırıb. O, Azərbaycanda ilkin səhiyyə xidmətində kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və digər istiqamətlərdə aparılan işlərdən danışır.

(Davamı 5-ci səhifədə)

Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasının iş planını müzakirə edib

Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk icası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov iclasın gündəliyində 3 məsələnin olduğunu deyib.



Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilir ki, komitə sədri əvvəlcə 2024-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlərdən bəhs edib. O bildirib ki, hesabat dövründə komitənin 14 icası keçirilib, 17 məsələ, o cümlədən «Tibbi siğorta haqqında» Qanunda dəyişiklik edilməsi, «Əhalinin sağlığının qorunması haqqında» və «Tibbi siğorta haqqında» qanunlarda dəyişiklik edilməsi, «Sosial siğorta haqqında», «Tibbi siğorta haqqında» və «İşsizlikdən siğorta haqqında» qanunlarda dəyişiklik edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, «Əhalinin sağlığının qorunması haqqında», «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin

da» qanunlarda dəyişiklik edilməsi barədə, habelə «Azərbaycan Respublikasının 2025-ci il dövlət bütçəsi haqqında» və digər qanun layihələri müzakirə olunub.

Qeyd edilib ki, ötən sessiya ərzində komitəyə daxil olmuş 134 ərizə və şikayətlə bağlı aidiyəti ünvanlara müvafiq tədbirlərin görülməsi üçün 150-dən çox məktub göndərilib. Bununla yanaşı, komitənin sədri tərəfindən 175 nəfər, ümumiyyətdə 516 nəfər vətəndaş qəbul edilib, qaldırılan məsələlərlə əlaqədar lazımi işlər görülüb.

Sessiya dövründə komitənin sədri ve üzvləri bir sərənerli və beynəlxalq tədbirlərdə fəal iştirak edib, görüşlər keçirilib. Millət vəkilləri müxtəlif mövzularda təşkil olunmuş konfranslar, dini mələklər və dəvirmi masalarda müzakirələr qatılıblar.

Sonra Əhliman Əmiraslanov Səhiyyə komitəsinin 2025-

təsdiq edilməsi barədə», «Psixiatriya yardımına haqqında», «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» və «Hərbi vəzifə və hərbi xidmət haqqın-

ci ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, bu sessiyyada qanunvericilik təşəbbüsü qaydasında daxil edilmiş bir sıra qanun layihələrinə baxı-

nun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən, siğorta olunan ilkin tibbi-

lə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədile «Tibbi siğorta haqqında» Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-ci il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədən-üvafiq hesab olunur. Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi siğorta vəsaiti hesabına təmin edilməsi zamanı, siğorta olunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidində asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitənin sədri müavini Rəşad Mahmudov, üzvləri İlham Məmmədov, Məlahət İbrahimqızı, Müşfiq Məmmədli çıxış ediblər.

Millət vəkilləri 2024-cü il payız sessiyası dövründə Səhiyyə komitəsinin məhsuldar fəaliyyətini göstərdiyini deyiblər, bu müddətdə görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər. Çıxışlarda komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı bir sıra təkliflər verilib və iş planının layihəsi təsdiq edilib.

Deputatlar «Tibbi siğorta haqqında» Qanuna təklif olunan dəyişikliklərin məqsədən-üvafiq olduğunu, sənəddə əks olunan məsələlərin vacibliyini söyləyiblər, bəzi qeydlərinin səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşa Milli Məclisin plenar iclasına tövsiyə olunub.

(Əvvəli 4-cü səhifədə)

Dinləmədə parlamentin komitə sədrləri Hicran Hüseynova və Musa Quliyev, deputatlar Rəşad Mahmudov, Soltan Məmmədov, Səyyad Salahlı, Məlahət İbrahimqızı, Razi Nurlayev, Fatma Yıldırım, İlham Məmmədov, Pərvənə Vəliyeva, Müşfiq Məmmədli, Tamam Cəfərova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdürü Adil Vəliyev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini Zəhra Vəzirova çıxış ediblər. Çıxışçılar ilkin səhiyyə xidmətinin kadr təminatı, bu xidmətə qəbul şərtlərinin yenilənməsi, İTSY müəssisə-

lacaq, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təliflər təhlil ediləcək. İş planında «İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları» mövzusunda, «Dərman vasitələri haqqında» Qanunun icrasının monitorinqi ilə bağlı ictimai dini mələkələrin keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda «Tibbi siğorta haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdürü Adil Vəliyev, sənədi təqdim edərək bildirib ki, «Tibbi siğorta haqqında» Qanunda siğorta hadisəsi nöticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi siğorta təminatı ilə ohata olunmayan və siğorta olunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Belə ki, Qanu-

sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi siğorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönəldirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləğinə aid hissələrindən tətbiq edilər.

Yuxarıda göstərilənlər nəzərə alınaraq, icbari tibbi siğortanın tətbiqindən məmənunluq səviyyəsini təmin etmək, habe-

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib



lərində çalışan tibb işçiləri üçün stimullaşdırıcı tədbirlərin nəzərdə tutulması, həmçinin

mövcud qanunvericilik bazasının bugünkü tələblərə və beynəlxalq standartlara uyğun tək-

milləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb, qeyd və təkliflərini səsləndiriblər.

Səhiyyə naziri Teymur Məsələdən Məmmədov, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Agentliyinin İdarə Heyəti sədri müşaviri İsa Əliyev dinləmədə qaldırılan məsələlərə münasibət bildiriblər, səsləndirilən sualları cavablandırıblar.

Tədbirdə Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, ali təhsil müəssisələrinin, tibb müəssisələrinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Qəhrəmanlıq tariximi-zin şanlı səhifəsi olan 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyanət edib, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla anıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 1990-ci il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda şəhidlər verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.

Qeyd olunub ki, 20 Yanvar



Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub. 1990-ci il-dən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə

ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımız-



zin çoxəsrlilik tarixinə qızıl hərflər yazılib.

Daha sonra Səhiyyə Nazirliyində Yanvar hadisələrinin

35-ci ildönümüne həsr olunan anım tədbiri keçirilib. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Azərbaycanla Macarıstan səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək



Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatə görə, görüşdə səhiyyə nəziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib. Nazir bildirib ki, Azərbaycan ilə Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq beynəlxalq təşkilatlar, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı və Türk Dövlətləri Təşkilatı çörçivəsində həyata keçirilir: «Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir. Belə ki, Azərbaycan Tibb Universitetinin Macarıstanın «Semmelweis» və «Pecs» universitetləri arasında fəal əməkdaşlıq mövcuddur».

Əczaçılıq sonayesinin dövrümüzdə iqtisadiyyatın mühüm istiqamətlərindən biri olduğunu vurgulayan səhiyyə naziri bu sahədə əlaqələrin dinamik inkişaf etdiyini diqqətə çatdırıb: «Tarixən Macarıstan əczaçılıq məhsulları öz keyfiyyətinə görə seçilib. Eyni zamanda, Azərbaycanda səhiyyə müəssisələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla da təchiz olunub».

Nazir gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Macarıstan səfiri əvvəlcə Bakı - Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Dövlətlərarası əlaqələrin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində də yüksək səviyyədə olduğunu vurgulayan Tamaş Yojef Torma 2020-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını qeyd edib. Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurgulayan səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması və gələcəkdə Macarıstanda tibb təhsili alan azərbaycanlı tələbələrin sayının artması üçün real imkanlar olduğunu bildirib.


Görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan - Macarıstan əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Plastik cərrahların sənəd qəbulu dayandırılıb

Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazi-sində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir. Belə ki, Səhiyyə Nazirliyi və Baş Prokurorluğun tərəfindən aparılmış ilkin araşdırırmalar nəticəsində şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlardan aydın olub ki, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadət-namələri saxtalaşdırılıb.

Beləliklə, bu sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla əlaqədar olaraq səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrinin ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Komissiya ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara müraciət edib və bildirib ki, onlar peşə fəaliyyətinin qanuna uyğunluğunu təsdiq edən sənədlərinin (baza ali tibb təhsili, diplomdan onarlı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyətlə məşğul



olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) notariat qaydasında təsdiq edilmiş surətlərini 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etsinler. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib və xəbərdarlıq olunub ki, mütəxəssis tərəfindən sənədlər lazımi qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin yanvarın 31-də yaydığı məlumatə görə, həmin tarixədək nazirliyə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib.

Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin isə praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

ABŞ ÜST-dən çıxır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş Prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmazı barədə əmr imzalayıb.

Bu barədə REUTERS agentliyinin yaydığı xəbərdə deyil ki, Tramp vezifələrinin icrasına başlayan kimi belə bir qərar qəbul etməsini qurumun COVID-19 pandemiyası ilə və səhiyyə sahəsində digər bənəlxalq böhranlarla mübarizədə idarəetməni düzgün qurmağı, öz daxilində islahatlar apara bilməməsi, üzv dövlətlərin siyasi təsirində asılı olması ilə əlaqələndirib.

Bundan başqa, sənəddə deyil ki, ÜST ABŞ-dən ədalətsiz dərəcədə yüksək, başqa dövlətlərin üzvlük haqları ilə müqayisəyə gəlməyən ədənişlər tələb edir. Belə ki, ABŞ-dən üç dəfə çox - 1,4 milyard nəfər əhalisi olan Çin ÜST-yə ABŞ-dən 90%-dək az vəsait ödəyir.

Sənədin imzalanması zamanı Tramp deyib: «Ümumdünya Səhiyyə Təşkilati bizi soyurdu. Hər kəs Amerika Birləşmiş Ştatlarından oğurluq etməyə çalışır. Bundan sonra belə olmayıcaq».

Əslində, bu addım gözlənilməz deyil, çünki Tramp ÜST-ni 2020-ci ildən təqnid edir. Həmin dövrdə o, Çini COVID-in mənşəyi ilə bağlı dünyani

aldatmaqdə, ÜST-ni isə Çinin bununla bağlı səylərini dəstəkləməkdə günahlandırıb. ÜST isə bu iddiaları rədd edərək bəyan edib ki, düzgün məlumatları almaq üçün Pekinə hər cür təzyiq göstərib.



Trampın bu qərarı o deməkdir ki, 12 aydan sonra ABŞ Birləşmiş Millətlər Təşkilatının səhiyyə üzrə agentliyindən çıxacaq və onun fəaliyyətini dəstəkləyən maliyyəleşməni dayandıracaq. İndiyədək ABŞ ÜST-nin ən böyük maliyyə donoru idi və onun maliyyələşməsinin təxminən 18%-ni təmin edirdi. Nəzərə alsaq ki, ÜST-nin 2024-2025-ci illər üçün sonuncu ikiyillik büdcəsi \$6,8 milyard təşkil edir, ABŞ-nin ədənişinin miqyasını görmək olar.

Bayden administrasiyası dövründə Ağ evin COVID-19-a cavab tədbirləri üzrə əlaqələndiricisi doktor Aşıq Ca Donald Trampin ÜST-dən çıxmamaq haqqında qərarını «strategi səhv» adlandırib, bildirib ki,

bu addım ÜST kimi vacib təşkilatda siyasi vakuum yaradacaq, onu isə yalnız bir dövlət - Çin doldura bilər.

Təşkilatdan çıxmamaq haqqında qərar ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) ÜST-nin verdiyi qlobal məlumatlara əlçatanlığını məhdudlaşdırıb. Məsələn, 2020-ci ildə

ÜST yeni növ koronavirusun genetik ardıcılığını Çindən əldə etmiş və bütün üzv dövlətlərlə paylaşmışdı.

Qeyd edək ki, ÜST-nin pandemiyalara hazır olma üzrə müqaviləsi və onun üzv dövlətlər üçün hüquqi cəhətdən məcburi siyaset kimi qəbul edilməsi tələbi Tramp tərəfdarları tərəfindən təqnid edilir və Amerika suverenliyinə təhdid hesab olunur.

Corctaun Universitetindən ictimai səhiyyə hüququ üzrə ekspert Lourens O. Qostin isə bu fikirdədir ki, ABŞ-nin ÜST-dən çıxmazı dünya ictimai səhiyyəsi üçün dərin yara olmaqla yanaşı, Amerikanın özünün milli maraqlarına və milli təhlükəsizliyinə daha dərin yara vuracaq.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşiblər

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıllı bəy Qutqışınlı küç., məhəllə 507-511 ünvanda yerləşən «Laser Beauty Estetik Klinikası» MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılib və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.

Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmış. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqəci sənədlər yoxlamaya nata-mam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, «temperatur qeydiyyat vərəqəsi» də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin «radioloji-gigiyenik pasport sənədisi» yoxlamaya təqdim olunmayıb.

Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitər-epidemioloji tələblərə dair

qaydalarla riayət etmədən, «cərrahi-stomatoloji», «rentgenoloji», «diş texniki» işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan coxşaylı digər nöqsanlar aşkar olunub.

Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayıda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə möşgül olma faktları aşkarlanıb.

Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.

Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yegane Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırıp və yuxarı instansiyalarla şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokol imzalamaqdan imtina ediblər.

Baş verənlərlə bağlı İnzibati Xətalar Məcələsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

Dövlət qeydiyyatına alınmış dərmanların qiymətləri müəyyənləşdirilib

Tarif (qiymət) Şurası dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin tənzimlənməsi barədə qərar verib.

AZƏRTAC xəbər verir ki, Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Eyni zamanda, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Ticaret adı, farmasevtik forması, təsireddi maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) «Dərman vasitələri» bölməsində (<http://tariff.gov.az/documentsDVA.pdf>) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının ([www.tariff.gov.az](http://tariff.gov.az)) «Şuranın qərarları» bölməsində tanış olmaq olar.

Qərarlar yanvarın 2-dən qüvvəyə minib.

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçıçayı virusuna yoluxduğu məlum olub

22 yaşlı Azərbaycan vətəndaşı

2025-ci il yanvarın 2-dən 11-

dək xarici ölkəyə turist səfəri

edib və oradan döndükdən

bir neçə gün sonra halsızlıq,

hərarət, genital nahiyyədə

suluqlu səpgilər, limfa

düyünlərinin böyüməsi və

əzələ ağrıları ilə Bakıda fəa-

lərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçıçayı virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

Xəstə ilə temasda olan ailə üzvlərində heç bir xəstə-



liyyət göstərən klinikalardan birinə müraciət edib. Həkim-infeksiyonist xəstənin simptomlarına görə meymunçıçayı virusuna yoluxmadan şübhələnib. Xəstədən anamnez toplanması nəticəsində onun digər ölkəyə səfər etməsi və orada səpgili şəxslə əlaqəsinin olduğu müəyyən edilib.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in birgə məlumatında bildirilib.

Qeyd edilib ki, simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgi-

lik əlaməti olmadığını görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Birgə məlumatda bildirilib ki, xəstə və temasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.

Son məlumatata görə, xəstə kafı vəziyyətdə stasionardan evə yazılıb. Onun müalicəsi ambulator şəraitdə davam etdiriləcək.



Səhiyyə Nazirliyi Zəngilanda müayinələr təşkil edib

diger vertebronən problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.

Aksiya iştirakçılara İnsti-tutun fizioterapevt və reabilitoloqları tərefindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaşı, əsas və ya-naşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır.

kən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.

Aksiya zamanı 250-dən ar-tiq vətəndaş müayinələrdən keçirilib.

Həmçinin məktəb yaşlı uşaqlar üçün sağlam həyat tərzi və vaxtin düzgün idarə edilməsi mövzusunda maarifləndiriçi tədbir təşkil olunub. Kom-

püterdən uzun müddət istifadə-nin sağlamlığı tə-siri barədə məlumat verilib. Bundan əlavə, səhv seçilən məktəb çantasının uşaqların sağlamlığı üçün birbaşa təhlükə yaratdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi işğaldan azad

olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsini nəzərdə tutur.



Səhiyyə Nazirliyi işgal-dan azad olunan ərazi-lərdə «Böyük Qayıdış» Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələrin, eyni zamanda, sağlamlığın təş-viqi ilə bağlı maarifləndiriçi aksiyaların keçirilmə-sini davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumatata görə, qurumun təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Zəngilan rayonunun Ağalı kəndində baş tutub. Səhiyyə Na-

zirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim he-yeti, o cümlədən artroloq, nev-roloq, qastroenteroloq, fizio-terapevt-reabilitoloq və tibb bacıları tərefindən əhali üçün səyyar müayinələr keçirilib.

Aksiya çərçivəsində Ağalı kəndinin sakinləri arasında nev-roloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, həmçinin ümumi se-rebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaşlı əhali arasında skolioz və

Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də sünü fizi-kı faktorlarının fördi olaraq təyin edilməsinin sağlamlığın er-

Səhiyyə Nazirliyi yeni yayılan metapnevmovirusla bağlı əhaliyə tövsiyələr verib

Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yeni yayılan respirator virusla bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidməti xə-bər verir ki, açıqlamada hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qripin (influenza) və digər keskin respirator virus infeksiyalarının müxtəlif şərtlərinin yayıldığı bildirilib. Rəsmi mənbə-lərdən alınmış məlumatlara əsasən, hazırda Çin, Qazaxıstan və Rusiya Federasiyasında həmin xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət müşahidə olunur.

«Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və koskin respirator virus infeksiyalarının tipik patogenlə-rindən biridir.

Metapnevmovirus bir çox digər keskin respirator virus infeksiyalarına xas olan öskürok, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. İn-

feksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yolu-xur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi, adətən 7-10 gün ərzində aradan qalxır.

İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri (məsələn, bronxial astma, aägeyərlərin xroniki xəstəlikləri) olanlarda metapnevmovi-rus bronxit və ya pnevmoniya ilə ağrılaşa bilər. Onu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət orzində öz-özüne sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Hə-min xəstələrdə laborator müayinə-nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Bey-nəlxalq protokollara əsasən, bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur», - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epi-demik dövrə qripin hansı şərtlərinin dövr etməsini müəyyənləşdirmək üçün Səhiyyə Nazirliyinin

Xüsusi Təhlükəli İnfeksiyalara Nə-zarət Mərkəzinin müvafiq laborato-riyasında xəstələrin burun-udlaq na-hiyosundan götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır: «Əhalinin sağlamlığının qoru-nması və yoluxma hallarının qarşı-sının alınması məqsədilə Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütlevi tədbirlərdə və insanların sıx toplaşlığı məkan-larda tənəffüs yollarını qoruyan fördi qoruyucu vasitələrdən (tibbi mas-kalardan) istifadə etməyi, həmçinin əl gigiyenəsi riayət etməyi, gündəlik qidalanma rejimində bol vita-minli ərzaqların daxil olunmasını tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəyən hesab edilir.

Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyi tərefindən elan edilmiş qrip əleyhi-nə vaksinasiyadan keçməsi tövsiyə olunur.

Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaş-malı, özünü və ətrafindakıları infek-siyalara yoluxmadan qorunmalıdır».



Yanvar ayında aparılan yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərefindən 2025-ci ilin yanvar ayı ərzində 16 aptekdə yoxlama aparılıb. Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rə-yonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Elan

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Analitik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin istifadəsində olan MN №1743511 nömrəli «İnzibati xəta haqqında Protokol» itmiş hesab edilsin.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatlılığı ilə «Tərəqqiyə təhdid» hesabatının təqdimati keçirilib. 2024-cü ilə UNICEF və İsveçin Karolinska İnstitutu tərəfindən birgə hazırlanmış hesabatda iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına mənfi təsiri ilə mübarizə üçün əsas tövsiyələr təqdim olunub.

Toplantıda Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdürü Aynurə Zeynalova açılış nitqini ilə çıxış edərək bildirib ki, iqlim böhranı sağlamlıq üçün təhdiddir, xüsusən uşaqların həyatına, hamiləlik dövründən başlayaraq yeniyetməliyə qədər inkişafına təhlükəli təsir göstərir: «Mövcud və goləcək nəsilləri iqlim dəyişikliyinin davamlı təsirlərindən qorumaq üçün birgə səylərin artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir».

UNICEF-in Azərbaycan nümayəndəsinin müavini Ana Dautoviç çıxışında bildirib ki, dünyada uşaqların təxminən 93%-i Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi normalardan daha çirkli hava ilə nəfəs alır: «Hava çirkəklənməsinə uzunmüddətli məruz qalma ömür boyu davam edə biləcək sağlamlıq problemlərinə, o cümlədən tənəffüs xəstəliklərinə, zəifləmiş zehni inkişafə və hətta vaxtsız ölümə də səbəb ola bilər. Faciə təkcə



bu nəticələrdə deyil, həm də əslində onların qarşısının alınma bileyəcək olmasındadır».

Azərbaycan Tibb Universitetinin dosenti, Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi müavini İsmayıł Əfəndiyev çıxışında iqlim təhlükələrinin uşaqların sağlamlığına təsirlərinə diqqəti yönəldib: «Təsir dairəsinə qidalanma, yoluxucu xəstəliklər, xəsarətlər, qeyri-infeksiyon xəstəliklər, hamiləliyin ağrılaşması və doğuşun mənfi nəticələri, psixi sağlamlıq, uşaqların ümumi rifahi daxildir».

Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev geniş təqdimatla çıxış edib. O, İSİM tərəfindən əhali arasında keçirilən sorğu-tedqiqatlar və nəticələr barədə etraflı məlumat verib:

«Sağlamlığın qorunması, o cümlədən iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın öyrənilmesi istiqamətində aparılan sorğu-tedqiqatlar yaşı 18 və ondan yuxarı olan respondentlər arasında keçi-



rılıb. İqlim dəyişikliyi ilə bağlı əsas məlumat mənbələrinin, ümumi içtimai təsəvvürərin, insan sağlamlığına yaratdığı risklərin müəyyən edilməsi və digər məsələlərlə yanaşı, sorğuda iqt-

lim dəyişikliyinə qarşı fərdi və qlobal mübarizə tədbirlərinə dair içtimai roy də öyronilib».

UNICEF-in Avropa və Mərkəzi Asiya Regional Ofisinin mütəxəssisi Rufus Edwards «Ətraf mühitin uşaqların təsiri: Həllər və əsas müdaxilələr» mövzusunda çıxış edərək, ətraf mühit amillərinin sağlamlığı, xüsusən azyaşlıların inkişafına təhlükəli təsirini təmin etməklə uşaqların iqlim dəyişikliyinin təsirindən qorunması, sübut, məlumat və çoxtərəfli əməkdaşlıqda boşluqları aradan qaldırmaqla iqlim siyasetində, investisiya və fealiyyətdə uşaqların sağlamlığına, ri-

təhdid» hesabatında artan iqlim problemləri fonunda uşaqların sağlaması, sağlamlığının və rifahının qorunması üçün lazım olan əsas və təcili tədbirlər sadalanıb. Bu tədbirlərə 1,5°C həddindən çatmaq üçün emissiya-ların azaldılması, sağlamlığı müəyyən edən sektorların onları ehtiyaclarına uyğunlaşmasını təmin etməklə uşaqların iqlim dəyişikliyinin təsirindən qorunması, sübut, məlumat və çoxtərəfli əməkdaşlıqda boşluqları aradan qaldırmaqla iqlim siyasetində, investisiya və fealiyyətdə uşaqların sağlamlığına, ri-

fahına üstünlük verilməsi kimi aktual istiqamətlər daxildir.

«Tərəqqiyə təhdid» hesabatı ilə www.unicef.org/reports-threat-to-progress ünvanında tanış ola bilərsiniz.

«Nimesil» Azərbaycanda qadağan olunacaqmı?

Bu yaxınlarda xarici mediada ABŞ-də və Avropana

«Nimesil» preparatının qadağan olunması ilə bağlı xəbərlər yayılıb. Qadağanın səbəbi kimi çoxsaylı arzuolunmaz yan təsirlər, o cümlədən mədənin selikli qişasının zədələnməsi, mədədə yanma hissi və qanama, dərmanın toksikliyi səbəbi ilə qaraciyərin zədələnməsi göstərilir. Preparat uzun müddət istifadə edildikdə qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, ürək çatışmazlığı və damar problemləri riskini artırıbilər. Qaşınma, dəri səpgiləri və nadir hallarda anafilaktik şok kimi reaksiyalar yaranabilər. Nəfəs darlığı və aşqırma kimi simptomlar müşahidə edilə bilər. Xüsusilə uşaqlarda və böyrək çatışmazlığı olan şəxslərdə «Nimesil»in istifadəsi tövsiyə edilmir.

«Nimesil»in və bu qəbildən olan digər preparatların belə yan təsirlərinin olması bəlli faktdır. Bəs bu dərmanlar Azərbaycanda qadağan olunacaqmı?



Səhiyyə Nazirliyi Analitik Eksperitə Mərkəzinin (AEM) Mətbuat xidməti bununla bağlı açıqlama verib. Bildirilir ki, nimesulid tərkibli preparatların qadağan olunması və ya istifadəsinin məhdudlaşdırılması barədə qərar hər ölkənin məsələyə yanaşmasından asılı olaraq qəbul edilir. Belə ki, ABŞ və Avstraliya kimi bəzi ölkələrdə yüksək risk daşıyan preparatlar dərman bazarından tam yiğişdirilir. Türkiyə, Rusiya, Ukrayna, Belarusda, Gürcüstanda, Qazaxistanda dövriyyəsinə icazə verilib.

ABŞ-də məhdudlaşdırılmasına, yaxud qadağan edilməsinə baxmayaraq, İtaliyada, Türkiyədə, Rusiyada, Ukraynada, Belarusda, Gürcüstanda, Qazaxistanda dövriyyəsinə icazə verilib.

Azərbaycanda tərkibində nimesulid olan dərmanlar bütün tövsiyələr nəzərə alınmaqla və farmakonəzarət tədbirlərinə riayət olunmaqla qeydiyyatdan keçib.

Preparatın hepatotoksiklik riskini idarə etmək üçün onun istifadə təlima-

tında müvafiq məlumatlar qeyd olunub. Bu, qaraciyərin zədələnməsi, eləcə də başqa yan təsirlərin olması riskini minimuma endirir. Açıqlamada həmçinin qeyd olunur ki, tərkibində nimesulid olan preparatlar xroniki xəstəliklərin müalicəsi üçün istifadə olunmur. Onlar ağrını qısa müddətdə aradan qaldırmaq üçün nəzərdə tutulub, məhdud göstərişlərə və hepatotoksiklik riski nəzərə alınmaqla təyin edilir, yalnız həkim resepti ilə buraxılır və 15 gündən çox qəbul edilə bilməz. Azərbaycanda nimesulid tərkibli preparatlar yalnız həkim tərəfindən faydarisk nisbəti qiyəmətləndirildikdən sonra təyin oluna bilər.

AEM-dən o da bildirilib ki, belə preparatların təyin olunmasına nəzarətde «Elektron resept» və «Dərman vəsiti tələrinin monitorinqi və izlənməsi» sistemləri mühüm rol oynayır. Bu sistemlər sui-istifadə hallarının qarışığının alınmasına və dərmanlardan rasiyalı istifadəyə kömək edir.

Qurum həmçinin xatırladır ki, vətəndaşlar dərmanlar, apteklər və özəl tibb müəssisələri ilə bağlı məsələlərlə AEM-in «bir pəncərə» sisteminə, «qaynar xəttinə», elektron poçtuna və saytına müraciət edə bilərlər. Belə hallarda araşdırma aparılır və zəruri hallarda plandankənar yoxlama haqqında qərar qəbul olunur.

Gözəllik salonları kosmetoloji xidmətlər göstərə bilərmə?

Bir çox gözəllik salonlarında göstərilən kosmetoloji xidmətlər sanitari-gigiyenik qaydalara uyğun həyata keçirilirmi? Bu prosedurların gözəllik salonlarında edilməsi nə dərəcədə doğru və qanunidir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan «Özəl tibb fəaliyyəti üzrə lisenziyalasdırılan xidmətlərin və işlərin Siyahısı»nda kosmetoloji xidmət tibbin bir sahəsi olaraq göstərilir. Estetik problemlər, onların correksiyasına və profilaktikasına yönəlmış, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurlar tibbi kosmetologiyaya aiddir.

«Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyeyə aid olduğundan) konservativ və correksiya üsulları daxildir. Bu üsullara inyeksiya (inye) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), bio-revitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi

masaj üsulları, plazmoliftinq və digər prosedurlar aiddir. Bu üsullar «kosmetoloji» işə aid edildiyinə görə, müvafiq sahə üzrə özəl tibb xidməti fəaliyət



yətinin göstərilməsi üçün lisenziya tələb olunur».

AEM-dən verilən açıqlamada qeyd edilib ki, bu sahə ilə məşğul olmaq hüququna yalnız bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikasiyi olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibb təhsilli mütəxəssislər malikdirler: «Azərbaycan Respublikasının «Özəl tibb fəaliyyəti haqqında» Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili

li olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər».

Bəs gözəllik salonları kosmetoloji prosedurlar üçün sanitari-gigiyenik baxımdan nə dərəcədə uyğundur?

AEM-dən bildirilir ki, gözəllik salonları tibb müəssisələrində sanitari-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyinə görə, həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdür: «Vətəndaş şikayetləri və yerli dövlət orqanları tərəfindən da-xıl olan bu tip müraciətlər olduqda aidiyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkarlıq subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətə məşğul olma faktı lisenziyasi özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və İnzibati Xətalar Məccələsinin müvafiq maddələri ilə inzibati qaydada tətbih olunaraq növbəti icraata göndərilir», - deyə məlumatda bildirilir.

Dövlət tibb müəssisələrində iş qrafiki ilə bağlı yenilik

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı»nda deyilir.

Dövlət Proqramına əsasən, 2025-2026-ci illərdə sözügedən tədbirlərin icrası nəzərdə tutulur.

Bununla yanaşı, 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması təmin ediləcək.

Analitik Ekspertiza Mərkəzi özəl klinikalarda 300-dən çox yoxlama aparıb

Son dövrlərdə plastik cərrahiyə ilə bağlı hadisələr ölkəmizdə özəl klinikaların fəaliyyətinə nəzarət məsələlərini də aktuallaşdırıb. Bunuyla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bildirib ki, 2024-cü il ərzində vətəndaş şikayetləri, dövlət və yerli özünüidarə orqanları tərəfinən müraciətlər və KİV-də yayılan məlumatlar əsasında AEM planlı və plandankənar yoxlamalar aparıb: «Bu müddət ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib,



nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək, növbəti icraata göndərilib. Eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 proto-

kol tərtib edilərək, növbəti icraata göndərilib».

Qurumdan əlavə olunub ki, yoxlamalar nəticəsində tibb müəssisəsinin lisenziyasız və ya lisenziyadan kənar fəaliyyət göstərməsi, ixtisaslaşmış tibbi yardımın «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun qaydalarına uyğun olmaması, həkimlərin sertifikatsız fəaliyyət göstərməsi kimi pozuntular müəyyən edilib. Aşkar olunan qanun pozuntularına görə İnzibati Xətalar Məccələsinin 210.1, 215.1, 215.3, 215.4-cü maddələrinə uyğun protokollar tərtib edilib.

Ölkəmizin infeksion xəstəliklərə qarşı milli təhlükəsizliyini təmin edən institut

V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu ölkəmizin infeksion-parazitar xəstəliklərə qarşı mübarizədə milli təhlükəsizliyini təmin edən yeganə ixtisaslaşmış tibb müəssisəsi olub, 2022-ci ildə 100 yaşıni tamamlamışdır. Quşulduğu illərdə ölkəmizdə tügən edən vəba, qarın yatalığı, taun, malyariya, qızılca, difteriya, poliomielit kimi təhlükəli yoluxucu xəstəliklərlə mübarizədə bu institut çox mühüm rol oynamışdır.

Yenice təşəkkül tapmış Sovet hakimiyyəti dövründə ölkənin ağır sosial-iqtisadi vəziyyəti, əhali arasında yüksək xəstələnmə və ölüm sayı, xüsusilə yüksək uşaq ölümü və geniş yayılmış təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə apara biləcək bir tibb müəssisəsinə olan ehtiyac hazırlı V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun yaradılması zərurətini şərtləndirən amillərdən biri oldu. O dövrde Azərbaycanda mövcud olan ağır şəraitdə Azərbaycan inqilab komitəsinin sədri M.N.Qədirlinin rəhbərliyi altında malyariya ilə mübarizə üzrə Dövlət Komitesi yaradıldı. Daha sonra digər yoluxucu xəstəliklərin qarşısının alınması və onlara qarşı elmi əsaslandırılmış əksepidermik mübarizənin təşkili və həyata keçirilməsi üçün elmi-təcrübə mərkəzin yaradılması zərurəti meydana çıxdı. Beləliklə, bir-birini əvəz edən və həllini gözləyən ağır problemlərin meydana çıxməsi 1922-ci ildə

Q.M.Musabəyov adına Elmi Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun yaradılmasına səbəb oldu və bu mühüm missiyani həmin institut tərəddüd etmədən öz üzərine götürdü.

Institutun fəaliyyət dövrünü şərti olaraq 5 dövrə ayırmak olar:

- I dövr (1922-1940-ci illər) - bu dövr yeni yaradılmış institutun fəaliyyətinin təşkil olunması və Böyük Vətən müharibəsinə qədər olan illəri əhatə edir.

- II dövr (1940-1960-ci illər) - II Dünya müharibəsi illərində institutun cəbhənin ehtiyaclarını ödəmək istiqamətində fəaliyyətinin təşkil olunması və müharibədən sonrakı yenidənqurma illərini əhatə edir.

- III dövr (1960-1990-ci illər) - keçmiş Sovetlər Birliyinin tərkibində o dövrün elmi tədqiqat institutları arasında qabaqcıl mövqə tutması, ölkədə yayılmış patologiyaların tədqiqi və bir sıra aktual yoluxucu xəstəliklərlə mübarizədə mühüm nailiyyətlərin əldə edilməsi dövrünü əhatə edir.

- IV dövr (1990-ci illərdən sonrakı dövr) - Azərbaycan Respublikasının yenidən müstəqillik qazanması ilə ölkənin digər elmi sahələrində olduğu kimi, tibb sahəsində də yeni dövr başlayır. Bu dövrün əsas xüsusiyətlərdən biri profilaktik tibb elminin artıq ölkəmizin tələblərinə cavab verəcək şəkildə yenidən qurulması və strategiyasının müəyyən edilməsi ile xarakterizə olunur.

- V dövr - COVID-19 pandemiyası öncəsi və pandemiya dövrü.

(Davamı 11-ci səhifədə)

Baş redaktor:

N.MƏCIDOVƏ

Baş redaktorun müavini:

S.NƏBİYEVƏ

Qəzet 1991-ci il yanvarın

5-dən nəşr olunur.

Təsisçi:

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyində qeydiyyata alınmışdır.

Qeydiyyat nömrəsi: B92

Ünvan: Mirəsədulla Mirqasimov

küç., 1. Səhiyyə Nazirliyi,

2-ci mərtəbə, 249-cu otaq

E-mail:

tibbqazeti@mail.ru

Tel./faks: (012) 596-06-61

Müəlliflərin fikirləri qəzetiñ mövqeyi ilə üst-üstə düşməy bilər.
Redaksiyaya gələn yazılar geri qaytarılmır, onlara rəz verilmir.

(Əvvəli 10-cu səhifədə)

İnstitutun əsasının qoyulmasında Xalq Səhiyyə Komissarlığının Epidemiologiya şöbəsinin müdürü S.İ.Slovenskinin və Azərbaycan Dövlət Universitetinin Bakteriologiya kafedrasının müdürü dosent P.F.Zdrodovskinin böyük əməyi olmuşdur. Eyni zamanda, institutun formallaşmasında 1922-1934-cü illərdə keçmiş Azərbaycan SSR-in Xalq Səhiyyə Komissarı işləmiş M.N.İsrafilbəyovun və Dövlət Sanitariya müfettişi professor A.K.Əlibeyovun xüsusi əməyi olmuşdur (B.F.Məcidov. 1968).

İnstitutun ilk direktoru sonrular keçmiş Sovetlər Birliyinin Tibb Elmləri Akademiyası və Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuş professor İ.İ.Şirokoqorov olmuşdur. Daha sonra 1925-ci ildə onu Akademik P.F.Zdrodovski əvəz etmişdir. 1930-cu ilə qədər davam edən bu dövrə institutda 6 müxtəlif elmi şöbə, o cümlədən vivari, kitabxana, böyük mühəzirə zalı, cərrahiyə otağı fəaliyyət göstərirdi. 1925-1930-cu illərdə Peşə xəstəlikləri şöbəsi (1924), Bakı Peşə Xəstəlikləri İnstytutu (1925), Sosial Gigiyena İnstytutu (1929), Azərbaycan Dövlət Tibb İnstytutu (1930), Tropik İnstytutu (1930), bir il sonra Elmi Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbəbet İnstytutu (1931) yaradıldı. Eyni zamanda, 1928-ci ildə institutun sanitər-gigiyena laboratoriyasının bazasında Sanitariya və Gigiyena İnstytutu yaradılsa da, 1935-ci ildə bu institut bağlanaraq Epidemiologiya və Mikrobiologiya İnstytutunun Sanitar-gigiyena laboratoriyasına və Bakı Dövlət Universitetinin Kommunal gigiyena kafedrasına ayrıldı.

1932-ci ildən institut Mikrobiologiya İnstytutu, 1935-ci ildən isə Epidemiologiya və Mikrobiologiya İnstytutu adlandırılkırdı. Bu illər ərzində elmi tədqiqatların aparılmasına professor L.A.Zilber, professor V.A.Barigin və tibb elmləri doktoru Ş.İ.Imaməliyev rəhbərlik etmişdir.

1932-ci ildə institutda Xüsusi təhlükeli infeksiyalar laboratoriyasının bazasında Respublika Taun Əleyhinə Stansiyası, 1937-ci ildə Brusel-yoz əleyhinə stansiya təşkil olundu. Elə həmin ildə institutda Epidemioloji şöbədə operativ epidemioloqlar dəstəsi yaradıldı və respublikada bütün yoluxucu xəstəliklərə görə epidemioloji nəzarəti həyata keçirməyə başladı.

Böyük Vətən müharibəsi illəri institutun tarixində xüsusi ləşçilər seçilir. Əməkdar elm xadimi, professor B.F.Məcidovun rəhbərlik etdiyi bu dövrə (1938-1946; 1953-1968) institut-

tutun elmi-təcrübi fəaliyyəti əsaslı şəkildə dayışdırıldı, bununla yanaşı, cəbhənin və mülki əhalinin müxtəlif diaqnostik və müalicəvi biopreparatlara artan tələbatını ödəmək istiqamətində mühüm işlər aparıldı. Belə ki, institutun istehsalat şöbəsində yara faqları, bağırsaq faqi, müalicəvi zərdablar, ilan zəhərinə qarşı zərdab, anatoksin və s. istehsal edildi. Məhz bu dövrə institutun fəaliyyətinə keçmiş Sovetlər Birliyinin Xalq Səhiyyə

altında əksepidemik mübarizənin öündə gedən mobil alimlər orduyu yaradılıb. Bu dövr, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin institutun fəaliyyətini diqqət mərkəzində saxlaması ilə səciyyələnir. 1996-ci ildə onun Fərmanı ilə instituta anadan olmasının 70 illik yubileyi münasibətilə alim-gigiyenist, səhiyyə təşkilatçısı, akademik Vəli Yusif oğlu Axundovun adı verildi və bu gün də o, bu şərəflə ad altında fəaliyyət göstərir.

1994-2020-ci illərdə professor N.N.Əliyevin instituta rəhbərliyi dövründə bu elmi-tibbi müəssisədə bir sıra elmi tədqiqat laboratoriyaları yaradıldı. Buna baxmayaraq, dəyərli alim-mütəxəssislərin sayının bir sıra obyektiv səbəblərdən azalması, bəzilərinin ölkəni tərk etməsi, gənc tədqiqatçıların elmdən uzaqlaşması kadr itkisino götürüb çıxardı. Bununla yanaşı, 50 ildən artıq müddətdə əsaslı təmir edilməyən institut binasının bir hissə-

köklü dəyişikliklər aparıldı. Bunlara aşağıdakılardır:

- Elmi və klinik bölmələr Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yeni ştat strukturuna uyğun olaraq komplektləşdirilmiş, bir sıra müasir elmi-tədqiqat bölmələri yaradılmışdır (vaksin, nanovaksin, gen mühəndisliyi, kök hüceyrə və nanotexnologiya, və s.).

- Səhiyyə Nazirliyinin dəstəyi ilə ABŞ və ÜST-dən 1 milyon dollar dəyərində müasir laborator cihaz və avadanlıqlar instituta dəstək məqsədi ilə ödənişsiz şəkildə təmin edilmişdir. İnstytutumuzda ilk dəfə olaraq mərkəzləşdirilmiş klinik və araşdırma laboratoriyası qurulmuşdur. Yeni quruluşun üstünlüyü institutdakı mövcud cihazların ayrı-ayrı laboratoriyalarda deyil, mərkəzləşdirilmiş laboratoriyyada yerləşməsi, hər kəs tərəfindən istifadə edilməsinə imkan yaradılmasıdır.

- İnstytutun fəaliyyətinin ən ağır dövrü qlobal COVID-19 pandemiyasına təsadüf edir. Məhz bu müəssisənin ölkədə COVID-19 pandemiyası ilə mübarizəni təşkil edərək əksepidemik mübarizənin öündə getməli olduğu halda, bu prosesdə tam iştirak edə bilməməsinin bir sıra obyektiv və subjektiv səbəbləri var idi. Bununla belə, institutun mütəxəssis alimləri və Klinik şöbənin həkim-tibb bacısı personalı COVID-19-la mübarizədə öz töhfələrini vermişlər. Təəssüfələ qeyd edilməlidir ki, pandemiya dövründə institut bir neçə dəfə məkan dəyişdirmiş və bu səbəbdən planlı elmi-tədqiqat işlərinin aparılmasında ciddi çətinliklər yaranmışdır.

2020-ci ildə instituta uzun illər xaricdə işləyən professor Adil Allahverdiyev direktor təyin edildikdən sonra ciddi yenidənqurma işləri həyata keçirilməye başladı və bu günə qədər də davam etməkdədir. Uzun illərdən bəri yüksək qələbələrin həlli yəni rəhbərliyi qayğılandırın ən önemli məsələlərdən idi. Buna institutun binasının yararlılığı, klinik və elmi laboratoriyalarda texniki təchizatın, laboratoriya avadanlıqlarının sıradan çıxmazı, cəmi 1-2 ədəd kompüter və mikroskopun olması, institutun elmi və klinik şöbələrinin uzun illərdən bəri yenilənməmiş və müasir şərtlərə cavab verməyən struktura sahib olması, mövcud kadrların tələb edilən şərtlərə cavab verməməsi, perspektivli gənc kadrların çatışmazlığı qarşıda duran ciddi problemlərdən id. Sadalanan problemlərin həlli üçün ilk olaraq Səhiyyə Nazirliyinin dəstəyi ilə institut yeni bina ilə təmin edildi və institutda

Bütün həyata keçirilən tədbirlər kontekstində Azərbaycan səhiyyəsi üçün strateji əhəmiyyət daşıyan, infeksiyon xəstəliklərə qarşı mübarizədə ölkəməzin milli təhlükəsizliyini təmin edən V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstytutunun əsas hədəfi qabaqcıl, müasir və beynəlxalq səviyyəli elmi tədqiqat mərkəzi olaraq fəaliyyət göstərməkdir.

**A.M.ALLAHVERDİYEV,
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
V.Y.Axundov adına Elmi
Tədqiqat Tibbi Profilaktika
İnstytutunun direktoru,
professor**

Ölkəmizin infeksion xəstəliklərə qarşı milli təhlükəsizliyini təmin edən institut



Komissarlığı və Qızıl Ordu tərəfindən yüksək qiymət verildi. B.F.Məcidov qüsursuz emək fəaliyyətinə görə «Qırımızı Əmək Bayraqı» ordeni, 3 dəfə «Şərəf nişanı» ordeni və çoxlu medallarla təltif olundu. Gərkəmli alimimizin elmi fəaliyyət dövrü institutun tarixinde xüsusi rol oynamışdır.

1945-ci ildə institutun Sanitar-gigiyena laboratoriyasının bazasında Respublika Sanitar-Gigiyena Stansiyası, 1948-ci ildə isə Eksperimental epidemiologiya laboratoriyasının bazasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstytutunun Epidemiologiya və mikrobiologiya kafedrası təşkil olundu.

Sonrakı illərdə institutda tibb elmləri namizədi M.M.Axundov (1946-1952) və professor B.G.Məhərrəmov (1968-1972) rəhbərlik ediblər.

Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti və həqiqi üzvü, professor V.Y.Axundovun rəhbərliyi dövrü də (1972-1986) institutun tarixində xüsusi rol oynayıb. Bu dövrə institutda mikrobioloji, virusoloji, epidemioloji, immunoloji və gigiyenik tədqiqatların aparılması geniş vüsət alıb və institut ölkədə yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı əksepidemik mübarizənin təşkili və aparılmasında vacib elmi-metodik mərkəzə çevrilib. İnstytutda qeyd olunan istiqamətlərdə mütəxəssis-alimlərin rəhbərliyi

XX əsrin 90-cı illəri, bir tərəfdən, Sovetlər Birliyinin dağılması, milli azadlıq hərəkatının başlanması, ölkəmizin müstəqillik qazanması ilə, digər tərəfdən, ictimai-siyasi formasiyanın dəyişməsi, iqtisadiyyatın tənəzzül ilə tarixə düşdü. 1993-cü ildə Azərbaycanda həm səhiyyə sisteminde, həm də elmi və təcrubi tibb müəssisələrində ciddi islahatlar aparılmağa başlandı.

1988-1992-ci illərdə institutun direktoru kimi professor T.Tağızadə çalışıb. Gənc kadrların hazırlanmasına xüsusi şərait qeyd edərək professor T.Tağızadənin rehbərliyi ilə 9 doktorluq və 31 namizədkən dissertasiyası müdafiə olunub. 1980-ci ildə o, «Əməkdar elm xadimi» fəxri adına layiq görüllüb. Professor T.Tağızadənin elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, «Şərəf nişanı» ordeni, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, «Səhiyyə əlaçısı» döş nişanı ilə təltif edilib.

1993-1994-cü illərdə institutun direktoru Zakir Qarayev rəhbərlik edib. Z.Qarayev uzun müddət (1982-1993-cü illərdə) səhiyyə sahəsində ümumiyyətli səhifələrə cavab verməyən struktura sahib olmasının, mövcud kadrların tələb edilən şərtlərə cavab verməməsi, perspektivli gənc kadrların çatışmazlığı qarşıda duran ciddi problemlərdən id. Sadalanan problemlərin həlli üçün ilk olaraq Səhiyyə Nazirliyinin dəstəyi ilə institut yeni bina ilə təmin edildi və institutda

Medamp 5/10 Dapagliflozin 5/10 mg
Medamp M Dapagliflozin & Metformin Hydrochloride 10 mg/1000 mg

SAĞLAMLIĞIN ÜÇLÜ MÜDAFIƏSİ

- ▶ Qiükoza və natriumun böyrəklərlə xaric olunmasını artırır
- ▶ Arterial təzyiqi aşağı salır
- ▶ Böyrəkdaxili damarlarda təzyiqi azaldır

Medamp 5 Dapagliflozin Tableti 5 mg
Medamp 10 Dapagliflozin Tableti 10 mg
Medamp M Dapagliflozin & Metformin Hydrochloride 10 mg/1000 mg

HB
Medeor

Gliconem® 10/25 Empagliflozin 10/25 mg
Gliconem® M Empagliflozin & Metformin Hydrochloride 12.5 mg/1000 mg

Gliconem® 25 Empagliflozin Tableti 25 mg
Gliconem® 10 Empagliflozin Tableti 10 mg
Gliconem® M Empagliflozin & Metformin Hydrochloride 12.5 mg / 1000 mg

BALANSLI HƏYAT!

- ▶ Qiükoza və natriumun böyrəklərlə xaric olunmasını artırır
- ▶ Kalori itkisine-çəki azalmasına təkan verir
- ▶ Ürəyin pred və post yüklenməsini azaldır

HB
Medeor

AVROMED

Mocom M10
Stomatoloji qurğu

Mocom firması istehsali olan müxtəlif konfiqurasiyalı stomatoloji qurğular

Mocom Firması avadanlıqlarının Respublikamızda yeganə distribütörü **Avromed Dentaldır**

@avromed_company **@avromedcompany** **avromed.az** **info@avromed.az**